

İstixana effekti yaradan karbon qazının Azərbaycanda mövcud mənbələri və onun iqlim dəyişmələrinə mənfi təsirinin azaldılması yolları

F.N. Kərimov,

F.Ə. Quliyev, b.e.n.,

A.A. Hacıyeva

Neft və Qaz İnstitutu

e-mail: hacieva.78@mail.ru

Доступные источники вызывающего парниковый эффект углекислого газа в Азербайджане и способы уменьшения его негативного влияния на изменение климата

Ф.Н. Керимов, Ф.А. Гулиев, к.б.н., А.А. Гаджиева

Институт нефти и газа

Ключевые слова: техногенные и антропогенные процессы, диоксид углерода, метан, изменение климата, метанол, карбамидное удобрение, синтез-газ, источники разряда, окружающая среда, геологический коллектор, транспортная труба, подземное хранилище газа.

Статья посвящена проблемам улавливания и сохранения углекислого газа CO_2 , выбрасываемого в атмосферу в результате сжигания природного метанового газа CH_4 , используемого при эксплуатации крупных промышленных источников в Азербайджане и его целенаправленное использование при производстве метанольного сырья и карбамидного удобрения.

Это обуславливает сокращение количества вызывающего глобальное потепление, углекислого газа в атмосфере, а также экономию природного метанового газа, используемого в процессе производства.

Разработаны пути (варианты) улавливания и сохранения, а также транспортировки углекислого газа к месту назначения. Кроме того, рассмотрены вопросы расширения сферы применения CO_2 и его использования в других областях.

Available sources of carbon dioxide in Azerbaijan causing greenhouse effect and the ways of decreasing its harmful impact on climate change

F.N. Kerimov, F.A. Guliev, Cand. in Biol. Sc., A.A. Hajieva
Institute of Oil and Gas

Keywords: technogenic and anthropogenic processes, carbon dioxide, methane, climate change, methanol, carbamide fertilizer, gas synthesis, discharge sources, environment, geological collector, transportation tube, underground gas storage.

The paper deals with the issues of recovery and maintenance of CO_2 carbon dioxide, discharged to the atmosphere as the result of the burning CH_4 natural methane gas used in the operation of large industrial sources in Azerbaijan and its task-oriented usage in the production of methanol raw and carbamide fertilizers.


It contributes to the amount decrease of carbon dioxide in the atmosphere causing global warming, as well as to the conservation of natural methane gas used in production process.

The methods (variants) of recovery and maintenance, as well as the transportation of carbon dioxide to the point of destination have been developed. Moreover, the extension issues of application field of CO_2 and its usage in the other spheres have been reviewed.

Açar sözler: texnogen və antropogen proseslər, karbon qazı, metan qazı, iqlim dayışması, metanol, karbamid gübrası, sintez-qaz, atçı manbaları, ətraf mühit, geoloji kollektor, nəql borusu, yeraltı qaz anbarı.

Yerinə yetirilən elmi-tədqiqat işində həll olunan əsas məsələ Azərbaycanda iri sənaye obyektlərindən atmosferə atılan və istilik effekti yaradan karbon qazının (CO_2) tutulub yığılması və məqsədönlü, iqtisadi baxımdan səmərəli istifadə olunmasıdır.


Baş verən texnogen və antropogen proseslər planetimiz karbon dövriyyəsinə məhvədiči təsir göstərərək geosfer, biosfer, okeanlar və atmosfer arasında mövcud olan balanslaşdırılmış tarazlığı pozmuşdur. Nəticədə atmosferdə olan CO_2 -nin tabii norması (0,028 %) dəfalarla artmışdır. Son məlumatlara görə dünyada il ərzində atmosferə atılan CO_2 -nin miqdarı 33 mlrd. t-dur [1]. Aparılan araşdırımlar nəticəsində bunun 80,2 % -nın yerin takındıq çıxarılan yanacağın yandırılması, 19,8 %-nın işa məşələrin doğranması və kənd təsərrüfatı fəaliyyətinin payına düşdüyü müəyyənləşdirilmişdir. CO_2 -nin 24,7 % -i bitki örtüyü tərəfindən mənimşənilir, 30,9 % -i su hövzələrində (okeanlar), dənizdə həll olunaraq, oradakı canlı aləmə mənfi təsir göstərir, 43,4 % -i işa atmosferdə toplanaraq iqlim dayışmələrində əsas amilə çevrilir. Cüzi miqdarda CO_2 işa (1 %) tabii proseslərin dövriyyəsinə sərf olunur (şəkil 1).



Şəkil 1. Torpaq, atmosfer və su hövzələri arasında CO_2 -nin dövriyyəsi


Başqa sözlə, CO_2 istixana qazı olub günəş istiliyinin müəyyən hissəsinə özündə toplamaqla yer sothinin qızımsız üçün vasitəyə çevrilir. Bu sabədən da beynəlxalq səviyyədə radikal tədbirlərin görülməsi tövbə olunur. Belə tədbirlərdən biri və əsas atmosferdən CO_2 -nin tutularaq saxlanılması və onu məqsədönlü istifadə olunmasıdır. Buna misal Azərbaycanda yeni emal sahələrindən biri olan metanol və karbamid gübrasının istehsalını göstərmək olar.

Hər iki prosesdə həm metanolun (CH_3OH), həm də karbamid gübrasının ($[\text{NH}_3]_2\text{CO}$) istehsalında istifadə olunan CO_2 texnoloji prosesdə xammal kimi istifadə olunan többi metan qazından (CH_4) "qazın sintezi" yolu ilə alır [2]. Hazırda Bakıda fəaliyyət göstərən Metanol zavodunun metan qazına illik tələbatı 270 mln. m^3 -dir. Bu həmdə CH_4 sərf olunmağı ildə 240 min t metanol istehsal edilir. Qeyd etmək lazımdır ki, sərf olunan metan qazı 583 min t CO_2 qazına ekvivalentdir. Metanol zavodu yaxınlığında yerləşən sənaye obyektlərinən atmosferə atılan CO_2 qazının illik miqdarı isə (aparılan inventarizasiyaya osasən) dəfşlərlə yüksəkdir. Bu nöqtəyi nəzərdən texnoloji prosesdə atmosferdən tutulan CO_2 -dan istifadə etməklə həm metan qazına qənaət edilir, həm də atmosferdə istixana qazının miqdarı dəfşlərlə azaldılır (şəkil 2).





Şəkil 2. Metanolun sintezinin sxemi

İkinçilərən hidrogen (H_2) və karbon oksidi (CO) többi qazın buxarda riforminqinin adı mərhələsində 3:1 nisbatında aşağıda verilmiş reaksiya nəticəsində yaranır:




Metanolun sintezi isə aşağıdakı reaksiyalar ilə edən edilir:



Karbon / buxar nisbəti ikinçilərin riforminq prosesinin ayrılan qazlarından çıxarılan CO_2 -nın olası

ediləmisi yolu ilə tənzimlənir və bunun nəticəsində manələn çıxış artırılır.

Eyni təhlillər karbamidin istehsalı üçün də apardılmışdır. Karbamidin sənaye istehsalı maye ammonyakın NH_3 karbon dioksidilə ilə reaksiyasına əsaslanır



(4) reaksiyası ümumidir, o iki mərhələdə aparılır.

Birinci mərhələdə karbamat ($\text{NH}_3\text{CO ON H}_2$) sintez olunur. İkinci mərhələdə isə suyun karbamat molekullarından parçalanmasının endotermik prosesi gedir.

Nəticədə karbamidin alınması baş verir. Prosesdə istifadə olunan karbon dioksidini, karbamidin istehsalında ammonyakin sintetizini yönəldilmiş azot-hidrogen reaksiyonunun saflaşdırılması prosesinin tullantısıdır. CO_2 qazının atmosferden tutularaq istifadə həm vaxt, həm də prosesdə istifadə olunan yanacaq qənaət deməkdir.

Qeyd edək ki, Karbamid zavodunun metan qazına olan illik tələbatı 480 mln. m^3 prognoslaşdırılır. Bu isə 1046.4 min t CO_2 -ya ekvivalentdir. Aparılan araşdırmlar zamanı zavod strafində CO_2 -nin ümumi balansının 2.268.940 t/l olduğu müəyyənləşdirilmişdir. Bu isə 1.041.443.460 m^3 többi qaza ekvivalentdir.

Tədqiqat işləri aparılların ekoloji təhlükəsizlik və atmosfer havasının mühafizəsi barədə beynəlxalq və Azərbaycan Respublikasının qanunları asas götürülmüşdür. 1992-ci ildə BMT-nin təşkilatlılığı ilə iqlim dayışıklığı barədə qəbul edilən çərçivə konvensiyasına 1997-ci ildə KİOTO protokolu əlavə olunmuşdur. 2015-ci ilin dekabrında Parisdə keçirilən iqlim dayışıklığı üzrə konfransın yekunlarına görə 2020-ci ildə KİOTO protokolunu əvvəl edəcək yeniyi iqlim razılışmaları 194 ölkə tərəfindən qəbul olundu. 2018-ci ilin dekabrunda isə BMT-nin bas katibi Antonio Guterresin iştirakı ilə Katovitsada (Polşa) keçirilən Ümumdünya konfransında təsdiqlənmış Paris razılışdırılmasına əməl edilməsi barədə Qaydalar qəbul edildi. Azərbaycan Respublikası 2016-ci ildən bu razılışınanın üzvüdür.


Tədqiqat nəticəsində Azərbaycanda CO_2 -nin iri tullantı mənbələri təyin edilmiş, onların qeydiyyatı və inventarizasiyası aparılmışdır. Əsas mənbələr többi metan qazından istifadə etməklə enerji hasil edən istilik elektrik stansiyaları (IES).

Cədvəl 1-də həm ölkə üzrə, həm də metanol və karbamid zavodları yaxınlığında yerləşən üç istilik elektrik stansiyasında (Şimal DRESS ES, Sumqayıt ES MMC, Səngəçal ES MMC) il-

Müəssisinin adı	İllik qaz sərfi, min m^3/il	CO_2 qazının miqdari, min t/ il
Azərbaycan IES MMC (Mingəçevir)	1962894.0	3926.0
Şimal IES MMC	429450.0	800.0
Səngəçal ES MMC	279922.0	480.0
Səki EQ MMC	53283.0	107.0
Cənub ES (Şirvan)	630289.0	1261.0
Sumqayıt ES MMC	675417.0	1200.0
Baki IES MMC (Bayramzada)	137950.0	276.0
Baki ES MMC (Modul)	115383.0	231.0
Şirvan IES MMC	232973.0	466.0
Sahadət ES	96083.0	192.0
Xaçmaz EQ MMC	60177.0	120.0
Astara EQ MMC	51019.0	102.0
Lerik ES MMC	-	-
Comi:		
Azərenerji ASC	4724839.0	9161.0
Yekun:		
Azərenerji+Naxçıvan EQ MMC	4724839.0	9161.0



Şəkil 3. Tullantı mənbələrinin Metanol zavodu olan məsafələri və il orzında atılan tullantıların miqdarı



Şəkil 4. İstilik Elektrik stansiyalarının yerləşməsi sxemi və atmosferə atılan CO_2 qazının miqdarı (2017-ci il)

oksidinin orta qünlük qatılışı və stacionar mənbələrdən atmosferə atılan, istilik effekti yaranan qazlar və onların illər üzrə miqdarı verilmişdir.

Tutulan qazların saxlanması üçün tullantı mənbələrinə yaxın, mövcud geoloji formasiyaların (neft-qaz tükənməsi yataqları) qaz tutumu imkanları dəqiqləşdirilmişdir. Tutulan CO_2 -nin saxlanması və sonradan istifadəsi üçün naqıl olunma variantları işlənilmişdir.

Aparılan analizlərin nəticəsi olaraq Sumqayıt ES MMC-dən və Şimal DRESS ES-dən atmosferə atılan CO_2 qazının tutularaq Sumqayıt Karbamid zavoduna, Səngəçal ES MMC-dən isə Metanol zavoduna xammal kimi istifadə üçün naqıl olunması məqsədönlü sayılır. Karbamid


Şəhərlər	İcazə verilən orta qünlük qatılıq, m^3/m^3	İllər				
		2000	2005	2010	2015	2017
Baki	0.15	0.1	0.15	0.3	0.3	0.2
Gəncə	-	0.3	-	0.2	-	-
Mingəçevir	-	0.3	0.4	0.2	0.2	0.2
Naxçıvan	-	0.1	0.1	0.1	0.1	0.1
Sumqayıt	-	0.2	0.1	0.2	-	-
Səki	-	0.1	0.1	-	-	-
Şirvan	-	0.3	-	-	-	-

orzində (2017-ci il) sərf olunan yanacaq qazı və buna ekvivalent atmosferə atılan CO_2 -nin miqdarı göstərilmişdir.

Cədvəl 2 və 3-də atmosfer havasında karbon

Cədvəl 3

İstilik effekti yaradın qazlar, min t	İllar						
	2010	2011	2012	2013	2014	2015	2016
Karbon qazı	14399.6	13809.4	12471.4	15135.8	16091.9	13980.8	14911.2
Azot bir oksid	11.8	25.9	15.8	5.0	4.7	7.0	3.3
Metan	18.3	298.3	385.2	248.8	95.7	34.1	41.0
Hidroflüorkarbonlar	6.8	0.0	6.4	3.9	1.8	0.7	0.8
Kükürd altı flörid	0.3	0.7	0.6	0.2	0.05	0.0	0.03
Perflüorkarbonlar	5.6	0.1	5.6	2.4	0.02	0.0	0.01

Şəkil 5. Mitsubishi şirkətinin CO₂-nin saxlanması və məqsədönlü istifadə qurğuları

zavodu ilə Sumqayıt ES MMC arasındaki məsafə 6 km, Şimal DRESS ES arasındaki məsafə isə 55 km-dir. Metanol zavodundan Sənqəçal ES MMC arasındaki məsafə isə 23 km-dir.

CO₂ qazının tutularaq zavodlarda birbərabərilməsi məsələsi həll edilən qədər onun tullantı mənbələrinə yaxın geoloji formasiyalara vurularaq saxlanması məqsədöyüdür. Tədqiqat işi ilə səlaqdar neft-qaz yataqlarının bir neçəsi araşdırılmışdır. Bunlar Qala, Türkən və Buzovna-Maştağa neft yataqları, Zirə qaz-kondensat yatağıdır. Tullantı mənbələrinə yataqlara qədər olan məsafələr və yataqların qaz saxlama imkanları bu prosesin səmərəli olacaqına zəmin yaradır.

CO₂ qazının tutularaq yığılması və nəqli üçün müasir texnologiya və avadanlıqlar istehsal edən şirkətlərin işləri araşdırılmışdır [3-5]. O cümlədən, SaskPower (Kanada), Sulzer (İsviçrə), Air

Liquide (Fransa), Bellona (Norveç), MHI Mitsubishi Heavy Industries (Yaponiya) şirkətinin bu istiqamətdə faktiki icra edilmiş layihələri haqqında məlumatlar toplanmış və Azərbaycanda tətbiqi üçün təkliflər hazırlanmışdır.

Yaponiyannı Mitsubishi şirkətinin mütəxəssisləri ilə birgə amakdaşlıq üçün müzakirələr aparılmış və memorandum imzalanmışdır.

Tutulan CO₂-nın təyinat yerinə (saxlanması və ya istifadəsi üçün) naşlinin boru kəməri ilə daşınmasında Sulzer, Bellona, MHI şirkətlərinin təcrübələrindən istifadə edərək Azərbaycanda bu prosesin reallaşması araşdırılmışdır.

CO₂-nın istifadə olunduğu digər sahələr də araşdırılmışdır. Kaustik soda, quru buz, qazlı sujar istehsalı, istixanalarda bitkilərin məhsuldarlığının artırılması və işlənmənin son mərhələsində olan neft yataqlarında neft veriminin artırılması sahələri bunlara misal ola bilər. Bu

istiqamətlərdə araşdırılmalar yenə də davam etdirilir.

Nəticə

1. İri stasionar tullantı mənbələrində yanacaq kim istifadə edilən təbii metan qazının hacmi və buna ekvivalent atmosferə atılan karbon qazın miqdari hesablanmışdır.

2. Atmosferə atılan CO₂-nin tutulması üçün səmərəli tutucu qurğu və texnologiyaların tətbiqinə baxılmışdır.

3. Metanol və karbamid gübəri istehsalında illik xammal kimisi istifadə edilən qənaət etmək üçün atmosferə atılan CO₂-nin tutularaq texnoloji proses cəlb edilməsi məqsədəuyğun sayılır.

4. Qənaət edilmiş metan qazının respublika daxilində tələb olunan istehsalat sahələrində istifadəsi və xarici bazarda satılması ölkəyə əlavə qazanc göstirəcəkdir.

5. Sənqəçal, Sumqayıt və Şimal DRESS elektrik stansiyalarında il arzında atılan 2480 min t CO₂-nin tutulub istifadə verilməsi respublikada hər il külli miqdarda metan qazına qənaət etməyə imkan yaradacaqdır.

6. CO₂-nın metanol və karbamid gübəri istehsalında istifadəsi son məhsulun maya dəyərinin xeyli aşağı salınmasını tömən edəcəkdir.

7. Tutulub-yığilan CO₂-nin nəql edilməsinə və istifadəsinə sorf olunan kapital qoyuluğu xərcləri qisə bir zamanda özünü ödəyəcəkdir.

Ədəbiyyat siyahısı

1. [http://wds.iea.org/wds/pdf/WorldCO₂_documentation.pdf](http://wds.iea.org/wds/pdf/WorldCO2_documentation.pdf). IEA CO₂ Emissions from Fuel combustion, OECD/IEA, Paris, 2017.
2. Кутепов А.М., Бондарева Т.И., Беренгартен М.Г. Общая химическая технология. – М.: 1990, 520 с.
3. Презентация МНІ о технологии улавливания CO₂. Mitsubishi heavy industries grup, январь 2017, 14 с.
4. Отбор и хранение CO₂ – новые технологии. На передовой Французский опыт. <http://ru.econews.ru>. 20.09.2016.
5. ЕС в области геологического хранения CO₂. [www.CO₂geonet.eu](http://www.CO2geonet.eu). Январь 2012.

References

1. [http://wds.iea.org/wds/pdf/WorldCO₂_documentation.pdf](http://wds.iea.org/wds/pdf/WorldCO2_documentation.pdf). IEA CO₂ Emissions from Fuel combustion, OECD/IEA, Paris, 2017.
2. Кутепов А.М., Бондарева Т.И., Беренгартен М.Г. Общая химическая технология. – М.: 1990, 520 п.
3. Presentatsia MHI o tekhnologii ulavlivaniya CO₂. Mitsubishi heavy industries group, yanvar', 2017, 14 p.
4. Otbor i khranenie CO₂ – novye tekhnologii. Na peredovoi Frantsuzskiy opyt. <http://ru.econews.ru>. 20.09.2016.
5. ECE v oblasti geologicheskogo khranenia CO₂. [www.CO₂geonet.eu](http://www.CO2geonet.eu). Yanvar' 2012.